



**Mustafa
Çemənli**

(əvvəli ötən şənbə saylarımda)

Məmməd Aslan dilimizi, xalq adət-ənənəmizi incəliyinə qədər biliirdi. O, geniş anlamda türkçüydü. Biz azəri türklərini türk xalqının Yunus İmrəsi, Aşiq Veysəli ilə ilk tanış edənlərdən idi. "Türk xalq şeirlərindən seçmələr", "Yunus İmrə, Aşiq Veysəl. İki zirvə" kitablarına toplanmış şeirləri dilimizə uyğunlaşdırıb çap etdirən Məmməd Aslan olmuşdu. Məmməd Aslana sovet dövründə Türkiyə Respublikasına səfər etmək də qismət olmuşdu. Bu səfərin nəticəsi olaraq Məmməd Aslan 1985-ci ildə "İşıq" nəşriyyatında "Ərzurumun gədiyinə varanda" xatirələr kitabını böyük tirajla çap etdirdi.

Respublikamız müstəqillik eldə etdikdən sonra Məmməd Aslan Milli televiziyanızın "Ekran-efir" qəzetiñin baş redaktoru vəzifəsində çalışdı və bu qəzetiñ, necə deyərlər, sifətini dəyişdi. Verilişlərin təqdimatında, annotasiyaların yazılışında çağdaşlıq açıq-aşkar hiss olunmağa başladı. Qəzetiñ tirajı fantastik həddə artdı. Həftəlik "Ekran-efir" qəzetiñi hamımız alırdıq. Qəzetiñ 13 oktyabr 1997-ci il sayını alıb vərəqləyəndə üzümə təbəssüm qondı, gördüm ki, köhnə iş yoldaşım, dostum Məmməd Aslan məni unutmayıb, 50 illiyimle bağlı "Qələmin yaşı" adlı bir esse çap etdirib. Məmməd müəllimin o essesində kiçik bir parçanı burada xatırlatmaq istəyirəm: "Nasır var ki, yaş nə qədər irəliləsə belə, qələmi ey ni "yaş" mərtəbəsində qalır. Bu qələm sahibi eləcə axına düşür, yazıçı ömrünü birtəhər başa vurur.

Mustafa Çemənli yaş qədəmlərini keçidkə, qələmi də püxtəliyi cəhətdən oxucuların nəzərində yaşa dolmaqdə, dəstə-xətti ilə seçiləmkədir.

Bu gün ciddi romanlar, ciddi povestlər və hekayələr müəllifi Mustafa Çemənlinin 50 yaşı tamam olduğu bir zamanda onun müqtədirlər qələminin yaşı özündən daha üstün bir yaş seviyyəsini göstərir. Müəllif əlinə qələm aldığı gündə bəri xalqın, millətin taleyi ilə bağlı mövzulara müraciət etmiş, epoxal dövrləri ehənəden maraqlı sənət əsərləri ortaya qoya bilməşdir. Onun ilk geniş oxucu marağının qazanmış "Xallı gürze" romanı Qarabağ xanlığının keşməkeşli bir zamanının güğüşüdür..."

Qəzetiñ birinci səhifəsində yer tutmuş bu böyük esse-annotasiyadan bəlli olur ki, mənim haqqımda radio verilişi hazırlanmışdır. Doğrusu, 13 oktyabr, saat 19.05-də efirdə səsləndirilmiş bu verilişə qulaq asıb-asmadığımı indi xatırlaya bilmirəm. Ancaq düşünürəm ki, dünyada səni səndən xəbərsiz yad edirlərsə, bundan gözel nə ola bilər? İndi mən də Məmməd Aslanı xoş xatırələrle yad edib ona Allahdan rəhmət diləyirəm.

Ədəbiyyat, sənət aləmində elə adamlar olub ki, özləri bədii yaradıcılıqla məşğul olmasalar belə, yaradıcı mühitə təsirleri olubdur. Yəqin ki, vaxtılı "Ulduz" jurnalında çalışan Vidadi Məmmədovun bu sahədəki gözə görünməz xidmətini, təsirini onu tanıyanlar, dostluq edənlər heç zaman dana bilməzler. Mən Eldar Quliyevi də bu qəbildən olan insanlardan biri kimi xatırlayıram. Eldar Quliyev Yazıçı-

NƏŞRİYYATLARDA KEÇƏN ÖMRÜM

(Xatirələr)

lar İttifaqı idarə heyətinin birinci katibi İmran Qasımovun sürücüsü olmuş Ənvər kişinin oğlu idi. "Yazıçı"dan əvvəl "Ədəbiyyat və incəsənət" qəzetində işləmişdi. Məndən iki yaş kiçik idi. "Yazıçı"da ilk vaxtlar istehsalat şöbəsində çalışırdı, nəşriyyatın sıfarişlərini mətbəələrə aparır, oradan da nəşriyyata gətirirdi. Mən belə savadlı oğlanın bele bir işlə məşğul olması ilə ürəyimdə barışmındım. Bir gün Eldar barədə fikrimi Əjdər müəllimə də bildirdim. Elə bil Əjdər müəllim çıxdan belə təklif gözləyirmiş:

- Səni işçi kimi qane edirsə, apar şöbənə, - dedi.

Beləcə, mənim təklifimlə Eldarla bir şöbədə çalışdıq. Qəribədir ki, Eldarın tənqidindən kimsə incimirdi. Onun tənqidində birdən sarkazm dərəcəsinə çatırdı. Belə hallarda tənqidə məruz qalanlar bədii yaradıcılıqla məşğul olmayan Eldara qeyri-ciddi adam "damğası" vurmaqla canlarını onun sancan dilindən qurtardılar.

Burada Eldar Quliyevin redaktoru olduğu bütün kitablardan danışmaq fikrim yoxdu, düzü xatırlamaqda da çətinlik cəkirəm. Ancaq "Şəki lətifələri" haqqında danışmaq istəyirəm. Şəki lətifələrini toplayınib nəşriyyata təqdim eləyən Sabir Əfəndiyev idi. O zaman nəşriyyatların tematik planı tutulardı. Nəşriyyatın hər bir şöbəsi bu plan tutmadı iştirak etdi. Hər şöbənin öz yükü, müəyyənənəşdirilmiş həcmi vardi. Bəzən vaxtında nəşri başa çatmayan əsərləri də yeni ilin tematik planına salırdılar. Mən də növbəti il üçün klassik ədəbiyyat və folklor redaksiyasının planını tutub nəşriyyatın direktoruna təqdim eləmişdim. İlk dəfə idi ki, "Şəki lətifələri"ni də plana salmışdım. Əjdər müəllim dedi ki, gəl bu "Şəki lətifələri" ilə "Qabrovo lətifələri"ni bir kitabda nəşr edək. Kitabın bir üzündə "Şəki lətifələri", digər üzündə "Qabrovo lətifələri" yazılıq. Əlyazmanın redaktəsini Eldar Quliyevə tapşırdım. Lətifələrdə çoxlu açıq-saçıq sözələr vardi, Eldar böyük zəhmət hesabına bu cür sözələri ədəbi normaya saldı. Bu kitabın redaktəsinin çətinliyi orasındaydı ki, gərək gülüş doğuran biədəb sözələrin qarşılığında elə söz tapaydin ki, məna və gülüş öz mahiyyətini itirməyəydi. Eldar Quliyev bu işin öhdəsindən geldi. Qabrovo lətifələrini toplayınib tərcümə etmək dövrünün gülüş usəsi Cahangir Aslanoğlu həvələ olundu. O da bu işin öhdəsindən vaxtında gələrək Qabrovo lətifələrini nəşriyyata təqdim etdi. Təessüf ki, Şəki və Qabrovo lətifələrini özündə cəmləmiş bu kitab xeyli gec - 1987-ci ildə işq üzü gördü. Ona da təessüflənirəm ki, kitabda redaktor kimi Eldar Quliyevin adı getməyib, səbəbinə bilmirəm.

Eldar Quliyevin dramaturgiyaya maraşlı böyük idi. "Yug" teatrının yaradıcısı və rejissoru Vaqif İbrahimoglu ilə dostluq etdi. O çox istəyirdi ki, Vaqif Əbdürəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" faciəsini səhnəyə qoysun və Həsənağa Turabov Qacarı oynasın. O dövrdə həqiqətən bu böyük sənətkarlarda "Qacar"ı səhnədə canlandırmış fikri yaranmışdı da. Amma nə üçünse bu istək baş tutmadı. Yəqin ki, maliyyə çətinliyi üzündən.

Mənə elə gəldi ki, Eldar Quliyev yazırla, ancaq üzə çıxartırıb, uğursuzluğa düşçər olacağından çəkinir. Bizi belə adamlar olub. Kifayət qədər istedadlı, dünya ədəbiyyatını yaxşı bilən, dərin müşahidə qabiliyyəti olan gənclər vardi ki, sadəcə yazmağa, özünü ifade

radiopyesi idi. Aqşın müəllim dedi:

- Bu yazı haqqında fikrini bilmək istəyirəm.

Qarışmadakı makina qrankalarını vərəqləyib baxdım, Üzeyir bəyin həyatının ayrı-ayrı anlarını eks etdirən tanış parçaladı. Fikrimi bildirdim:

- Aqşın müəllim, bu Üzeyir bəy haqda pyes deyil, kompozisiyadı.

- Mən də o fikirdəyəm, - deyə Aqşın müəllim məni Üzeyir bəylə bağlı səhbətə çəkdi. Mən o anda hələ onun niyyətini bilmirdim. Buna görə də çox sevdiyim dahi bəstəkar barədə vurğunluqla danişirdim. Gözənləniləmən Aqşın müəllim dədi:

- Mustafa, sənə iki həftə vaxt verirəm, Üzeyir bəy haqda qəşəng bir radiopyes yazıb getirərsən.

- Aqşın müəllim, qorxuram çatdırıbiləmeyəm

- Çatdırarsan...

Sağollaşıb Aqşın Babayevin kabine-tindən çıxdım. Həzərti Əli deyib ki, kişi vəd verənədək azaddır. Vəd vermə, vermisənə, yerinə yetir. Hər şey səhbət za-manı asan həll olunur, elə ki, yazı stolunun arxasına keçirən, bilmirsən hardan başlayasən, harda qurtarasan.

Həftənin dördüncü günüydü. İşə qayıdıb mənə olan təklifi Eldar Quliyevə söylədim. O da - yaz də, - dedi, - qonorar almaq istəmirsən? Etiraf edim ki, o zaman radiopyes üçün kifayət qədər yaxşı qonorar verirdilər. Nə gizlədək, ilhamı bunun da təsiri var. Eldara dedim ki, qaradaş, bu pyesin çatdırmağın bircə yolu var.

- Nədi?

- Vaxt çox azdı, mən sabah "xəstələ-nəcəm" (Sovet dövründə belə "xəstələnmələr" olurdu), ondan sonra da istirahət günüdü. Əger yazdığını oxusam, məsələ qəlizləşəcək, vasvasılıq eliycəm, işləngiyəcək, ona görə də xahiş edirəm yazacağım pyesin redaktörə olasan.

- Yaxşı, - deyə Eldar razılaşdı.

Gənclik enerjisi işini gördü, üç güne pyesi bitirib Eldara verdim. O redakte edəndən sonra makinaya verib yazdırıb. Sonra pyesi aparib musiqi şöbəsinə verdim. Onlar da pyesin dəyerindən tam əmin olmaq üçün Aqşın müəllimin məsələhəti ilə mərhüm jurnalist, Ədəbi dram verilişləri şöbəsinin müdürü Mailə Murad-xanlıya verərək, mətni oxusun. Mailə xanımın da fikri müsbət oldu. Rejissor İsmayıllı Xudaverdiyev pyesi səsləndirmə üçün səhnə ustalarımızdan Səməndər Rzayevi, Məhluqə Sadiqovanı, Hamlet Xanızadəni, Kamal Xudaverdiyevi və Fuad Poladovu radioya dəvət etmişdi. Üzeyir bəyi Səməndər Rzayev, Məleykə xanımı işə Məhluqə Sadiqova səsləndirirdi. Hamlet Xanızadə Üzeyir bəyin əleyhdalarının ümumiləşmiş obrazı olan SƏSİ canlandırırdı. Onun SƏSİni daha dramatik səslənsin deyə Səsyazma studiyasında yazdırıldılar. Studiya iş yerime yaxın olduğundan ora gedib bu yazılışı izlədim. Hamlet Xanızadə yazılış otağından çıxanda gülümşəyərək əlimi sıxdı:

**Ahım başım üstə çadır qurdı, Füzuli,
Ta söyləyələr çərx ilə kaşanəsi birdir.**

İndi bu cür hiss və duyğularla yaşadığım günlər, aylar çox-çox arxada qalıb. O zamanlar yazdım verilişlər vaxtaşırı radioda səsləndirilir. Qulaq asanlar zəng edir, fikir söyləyirlər, mən də təsəlli təpiram ki, günümü boş keçirməmişəm. Düşünürəm ki, çəkilən hər bir zəhmətin öz bəhrəsi var. Ustad Nizami Gəncəvi yaxşı deyib:

**Dünyanın belə bir qaydası var,
Bal tutan barmağı arılar sancar.**

1985-ci ildə Üzeyir bəy Hacıbəylinin 100 illik yubileyi keçirildi. Adətim üzrə radionun musiqi şöbəsinə getmişdim. Dedilər, nə yaxşı gelmişən, Aqşın müəllim səni görmək istəyir. Yazıçı-dramaturq Aqşın Babayev Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin radio üzrə sədr müaviniyidi. Bəstəkar Adil Gəray və tarzən Kamil Əhmədov haqqında musiqili verilişlərini onun təklifi ilə yazmışdım. Nəsə, Aqşın Babayevin qəbuluna getdim. Əhvallaşandan sonra onun beş makina qrankasını mənə verdi. Adını çəkmək istəmədiyim bir rejissorun

- Mənim üçün çox maraqlı obradı, - dedi. Ona təşəkkür etdim. Belə dar məcalda yazdım "Yaddaşın işığında" radiopyesim 1985-ci il 6 oktyabrdə saat 10:15 dəqiqədə efirdə səsləndi. Bu pyes indi də radionun fondunda saxlanılır və hərdən səsləndirilir.

Həmən ildə bizim şöbədə həm də Üzeyir Hacıbəyovun "Seçilmiş əsərləri" nəşrə hazırlanırdı.

(ardı gələn şənbə sayımızda)